

T A R İ X

İSMAYIL HACIYEV
AMEA Naxçıvan Bölmesi

NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA TÖRƏDİLƏN SİYASI REPRESSİYALAR

Repressiyalar, onların meydana gəlməsi, dövlət siyasetinə çevriləməsi, xalqların həyatına qatirdiyi faciələr və onların ağır nəticələrini dərindən öyrənmək və hərtərəfli araşdırmaq tədqiqatçıları həmişə düşündürmüştür. Tarixdə nəzər salsaq görərik ki, azər bu repressiyalar başqa ölkələrdə adətən inqilabi çevrilişlərdən sonra baş verirdi, keçmiş SSRİ-də bu proses inqilabdan çox sonrakı, nisbətən əminəmanlıq hökm sürən illərə təsadüf edir. Bu baxımdan SSRİ-də otuzuncu illərin repressiyaları, günahsız insanların fəlakətə düşər olduğu dövr kimi təkcə SSRİ xalqlarının həyatına deyil, bizim xalqın da təcəyinə tariximizin qara səhifələri kimi yazılımalıdır.

Mötəbər materiallara əsaslanaraq deyə bilərik ki, yalnız 1939-cu ildə həbs düşərgələrində, koloniyalarda, həbsxanalarda 2 milyondan artıq siyasi məhbus əzab çəkmiş, onların 525 min nəfəri həbs yerlərində həlak olmuş və böyük bir qismi güllələnmişdir.¹

Dünyada özünü ən demokratik, ən humanist cəmiyyət kimi təbliğ edən SSRİ deyilən ölkədə hər an insan haqları və azadlıqları pozulur, vətəndaşları ilə qeyri-insani şəkildə rəstər edilirdi. Bütün ölkədə, o cümlədən Azərbaycanda avtoritar rejiminin öz müstəqil fikri və sərbəst düşüncəsi olan vətəndaşlara qarşı düşmən obruzı yaradılır və onlara qarşı külliəvi repressiyalar təşkil edilirdi.

«Xalqı xalq düşmənlərindən təmizləmə prosesi»nın ilk təməl daşı 1920-ci il aprel ayının 28-də Azərbaycanda qoyuldu. Sovet hakimyyətinin düşmənləri adı ilə barmaqla göstərilən Azərbaycanın bütün sahələrində anlayışlı oğul və qızları repressiya deyilən dəhşətli bir ölüm kabusunu başlarında gəzdirməli odlular. Bu ölüm kabusu təkcə ziyahlarımızı yox, zaman-zaman torpaqlarımızı da mahv etdi, parçaladı, xalqın milli sərvətini talan etdi. Nəft kimi qiymətli sərvətimizi daşıyıb apardı. Təkcə, 1920-1924-cü illər ərzində Azərbaycandan daşınan nəftin dəyəri 2,3 milyard dollar təşkil edirdi. Ağsaqqal ata-babalarımıza «xalq düşməni», «əsatinqin», «əsosializm düşməni», «kolxoz quruluşunun düşməni» və b. bu kimi tükürpərdici adlar verdilər. 1920, 1930, 1937-ci illərin əsas metodlarından biri dəhşətli terror və həbslər idi. Xalq

qorxudulur, çəş-baş salınırdı. Bu issə bütün xalqın mənəviyyatının yox olmasına gətirib çıxarırdı. Millətin ləyaqəti daima təhqir edilir, alçaldılır. Repressiya illərində həbs olunmuş adamların taleyi buna canlı sübutdur.

Xalqın ən yaxşı oğullarına divan tutulmasında Y.Sumbatov-Topuridze, R.Markaryan, X.Qriqoryan, S.Yemelyanov, T.Borşov, Qalstyan, Ohanesyan, Avanesyan, Mailyan kimi Azərbaycanın qəddar düşmənləri xüsusi canfəsanlıq göstərirdilər. Bu illərdə azərbaycanlılar prokurorluğa, başqa istintaq orqanlarına demək olar ki, yaxın buraxılmışdır. Azərbaycandakı 51 rayondan 31-də Xalq Daxili İşlər Komissarlığı rayon bölməsinin başında ermənilər dururdular. Astara dairəsində Arakelov, Astraxanbazarda (indiki Çalılabad) Comardyan, Zəngilanda Zərgəryan, Samuxda Petrosyan, Masalhdə Avanesov, Lənkəranda Movsesyan, Tovatov, Naxçıvanda Akopyan, Ağacanyan, Akopov, Orbelyan, Seyranov, Zəkyan, Parseqov, İonesyan, Şixanyan və b. başçılıq edirdilər.² İstintaq orqanlarında işləyən 60 müştəntiqdən yalnız 4-ü azərbaycanlı idi.³

Xain və məkrli ermənilər Azərbaycanda burjuu millətçilərini, pantürkistləri «terror aktlarının» təşkilatçılarını, ziyankarları, təməyülçüləri, «xalq düşmənləri»ni tapır, onlara qarşı dəhşətli və çirkin, saxta və uydurma işlər hazırlayırdılar. Onlar ayrı-ayrı idarələrdə, təşkilatlarda, yeni yaranan kolxozlarda əksinqılıabçı və «ətəxribatçı casus» özəkləri, kəndlilər arasında «üssyançı» dəstələr «əşkar» edirdilər. Həmin adamlar uzun müddətə həbs olunur, Sibir, Qazaxistana sürgün olunur, yaxud güllələnirdilər. Tokca, 1937-ci ildə Azərbaycanda «xalq düşməni» kimi 29 nəfər güllələnmiş və ya sürgün edilmiş, 3 mindən artıq kəndli məhv edilmiş, 100 mindən artıq adam etaplarla həbs düşərgələrinə göndərilmişdi.⁴ Saxtalaşdırma və qanunsuzluq nəticəsində 300 nəfərdən artıq rəhbər partiya və sovet işçisi, o cümlədən 32 rayon partiya komitəsi katibi, 28 rayon icraiyyə komitəsi sədri, 18 xalq komissarı və onların müavinləri, 66 mühəndis, Qızıl Ordu və Hərbi Donanmasının 88 komandiri və siyasi işçisi, 8 professor və bir çox başqa vicedanlı və namuslu adamlar həbs olunaraq ya uzun müddətə azadlıqdan, ya da həyatdan hemişəlik məhrum edilmişdir.⁵ Repressiyaya məruz qalanların sayı ailə üzvləri ilə bərabər 200 mindən çox idi. 1937-1938-ci illərdə 681692 nəfər ölüm cəzasına məhkum edilmişdi. Məhv edilənlərdən 1937-ci ildə 3837, 1938-ci ildə 5625 nəfəri NKVD işçiləri olmuşlar.⁶ Rəsmi məlumatə görə repressiya illərində Azərbaycanda 50 mindən artıq adam güllələnmiş, 100 mindən çox insan Sibir və Qazaxistana sürgün edilmişdir.⁷

Repressiya prosesi Naxçıvan Muxtar Respublikasından da yan keçməmişdir. Qeyd etdiyimiz kimi, burada da «xalq düşmənləri»ni ermənilərin oli ilə aradan götürürdülər. Moşhur şair Hüseyn Cavid, şair Oliqulu Qomküsar, Azərbaycan diviziyasının istedadlı komandirlərindən olan Qambay Vəzirov,

Cəmşid Naxçıvanski, Azərbaycan Fövqələdə Komissiyasının sədri Novruz Rizayev, Azərbaycan SSR Tərpaq Komissarı Heydər Vəzirov, Azərbaycan K(b)P MK-nin kənd təsərrüfatı şöbəsinin müdürü Həsən Səfərov, Bakı şəhər Soveti sədrinin müavini Heydər Novruzov, yüzlərlə partiya-sovet işçisi, dinc adamlar müxtəlis adalarla repressiya mexanizminin qurbanı oldu.

Sosializm quruculuğu irəlilədikcə sınıf mübarizənin guya keşkinleşdiyi haqqında Stalinin səhv müdddəası ölkə daxilində yüz minlərlə günahsız adamların əsassız ittiham olunub mahv edilməsi üçün «ənəzəri əsas» oldu. Qolçomaqların bir sınıf kimi ləğv edilməsi siyaseti kəndlərdə qolçomaq adı ilə minlərcə kəndlinin ailələrlə birlikdə Naxçıvandan çox-çox uzaqlara sürgün edilməsi ilə nəticələndi. Kəndlilərin üzərinə qoyulan ağır vergilər, onların gecə-gündüz əziyyətlərə qatlaşaraq ağır şəraitdə işləməsi hökumətə qarşı nərazılığı artırırırdı. 1930-cu ilin avqustlarında Azərbaycanın demək olar ki, bütün mahallalarında hökumətin özbaşınlığına qarşı üsyənlər başlandı. Naxçıvan Muxtar Respublikasında da belə üsyənlər baş vermişdi. Üsyən Şahbuz, Obrəqunus, Baş-Noraşen və b. yerləri əhatə edirdi.

1930-cu ilin yanvar ayında Azərbaycan Baş Siyasi İdarəsi Naxçıvan Dairə şöbəsinə və 41-ci Naxçıvan sərhəd dəstəsinə Naxçıvan diyarındaki antisovet və cinayətkar ünsürləri aradan götürməyi tapşırılmışdı.⁸ Bu əmər müvafiq olaraq 1930-cu il fevral ayının 8-də Azərbaycan Baş Siyasi İdarəsinin Naxçıvan dairə şöbəsinin əməkdaşı sərhəd dəstəsinin iki əsgəriylə Keçili kəndində «antisovet və bandit ünsürlərinin» aradan götürülməsi üçün əməliyyat keçirmişdilər. Onlar həbs edilmiş adamları Keçili kəndindən Naxçıvana apararkən yerli əhali tutulmuş adamları həbsdən azad etmişdilər. Bundan sonra Paşa Sultanov və Qasımlı Dünymalihəvin başçıları etdiyi dəstələr Keçili dənə üsyən qaldırdılar. Üsyən dalğası tədricən Keçili kəndindən Badamlı, Cəhri, Soləsüz, Tırkeş, Nahçəir, Milax və digər kəndlərə də keçdi. Bütün üsyəncələr birləşərək Obrəqunus, Camaldın və digər kəndləri də əla keçirdilər. Həmin vaxt üsyənçi dəstədə 200-ə qədər iğid adam var idi.

Xüsusi səhra qoşun hissələrinin köməyi ilə Keçili və digər üsyənçi dəstələr ləğv edildi. Üsyən iştirakçularından 100 nəfər öldürülüdü, qalanları isə həbs edildi. Dağlara çəkilən kiçik bir dəstə isə 1932-ci ilin aprelindək müburizə apardı. Milax kəndlilərinən isə 12 nəfəri güllələnmiş, 7 nəfəri isə 10 il həbs cəzası almışdır.⁹ «Milax işi» və «Keçili işi»ni Azərbaycan BSI-nin operativ müvəkkili A.Orbelyan tərəfindən uydurulmuş, saxtalaşdırılmış, nəticədə onlarla günahsız adam qanunsuz güllələnmişdir.

Rəsmi dairələr üsyənçilərin hamisini «bandit», «silahlı qolçomaq dəstələri» adlandırmaraq onları qan içində boğmuş, fəal üzvlərini isə «şəhəbi əsir» adı ilə DSI-nin fəvqələdə üclüklerin sərəncamına vermişlər. Bunu 1930-cu il sentyabrın 22-dən oktyabrın 12-dək fəaliyyətdə olan Naxçıvan MSSR üzrə

sövqələdə üçlüyün protokolları bir daha təsdiqləyir.¹⁰ Üçlüyün sədri İbrahim Tağıyev, üzvləri isə 41-ci Naxçıvan şəhəd dəstəsinin rəisi Nikişev və Azərbaycan DSI-nin Naxçıvan Vilayət şöbəsinin rəisi Yaqubov idilər. Üçlüyün bütün iclaslarında Naxçıvan XKS sədri Vəlibeyov, Qazənfar Musabeyov və Ağahüseyn Rəsulzadə iştirak edirdilər. Həmin üçlük 23 nəfərin güllələnməsi haqqında hökm çıxarmışdır.¹¹

1930-cu ilin əvvəllərində Azərbaycanın demok olar ki, bütün mahallarında hökumətin törətdiyi özbaşınalığın əleyhinə üsyənlər qalxdı. Rəsmi tariximizdə kəndlilərin bu üsyənlərinə cürcəcür nəlayiq adlar verdilər, amma həqiqətdə bunların əksəriyyəti kəndlilərin haqlı tələblərindən doğan narazılıq hərəkəti idi.

Rəsmi dairələr üsyənlərin hamisəna divan tutur və onlardan sağ qalanları isə Fövqələdə Üçlüklərin sərəncamına verirdi. Bu Üçlüklərin fəaliyyəti isə əksərən ölüm hökmələri çıxarmaqdan ibarət idi.

Naxçıvan MSSR üzrə Fövqələdə Üçlük təkcə 1930-cu il sentyabrın 22-dən oktyabrın 12-dək aşağıdakı qərarları çıxarmışdır.

1. Keçili kəndi üzrə 7 nəfərin, Şahbuz kəndi üzrə 5 nəfərin əmlakları müsadirə edilməklə güllələnsin (22 sentyabr 1930-cu il).
2. Naxçıvan şəhəri üzrə 4 nəfərin, Şahbuz kəndi üzrə 2 nəfərin əmlakları müsadirə edilməklə güllələnsin, Naxçıvan şəhəri üzrə 1 nəfərə 3 il həbs cəzası verilsin (24 sentyabr 1930-cu il).
3. Əbraqunus kəndi üzrə 6 nəfərin əmlakı müsadirə olunmaqla güllələnsin (26 sentyabr 1930-cu il), Naxçıvan şəhəri üzrə 14 nəfər güllələnsin, 7 nəfərə isə müxtəlif müddətlərə həbs cəzası verilsin (29 sentyabr 1930-cu il).

30-cu illərdə Naxçıvan MSSR-də repressiyaya məruz qalanların sayı artır, şübhəli şəxslər Sovet hakimiyyəti orqanları tərəfindən səsvermə hüquqlarından məhrum edilirdilər. Bu şəxslər yerli və mərkəzi orqanlara seçib-seçilmək hüququndan məhrum edilir, sonrakı mərhələdə isə onlar digər hüquqlardan da məhrum edilərək qolçomaq siyahısına salınır, ya məhkum edilir, ya da sürgün olunurdular.

1934-cü ildə Şərur rayonunun Xanlıqlar sovetliyi üzrə 74 nəfər, Axurada 9 nəfər, Yaycida 31 nəfər, Dörvüşlərdə 18 nəfər, Domirçidə 76 nəfər səsden məhrum edilmişdir. 1935-ci ildə isə rayon üzrə bu 673 nəfərə çatır.¹² Həmin ikdə Şərur rayonunda 167 nəfər qolçomaq siyahısına daxil edilmişdi.¹³

Naxçıvan MSSR üzrə sövqələdə üçlüklə yanaşı, Gence mahal sövqələdə üçlüyü də Naxçıvan əhalisinə qarşı hökmələr çıxarmışdır. Həmin üçlüyün 1931-ci il 5 mart tarixli qərarı ilə Naxçıvan MSSR-dən 55 nəfər haqqında qərar çıxarılmışdır. Bunlardan 9 nəfəri güllələnməyə məhkum edilmiş, 22 nəfər müxtəlif müddətlərə həbs cəzası almış, 24 nəfər isə ailələri ilə Qazaxistana və Sibirə

sürgünə göndərilmişdir.¹⁴

Naxçıvan MSSR-dən insanların müxtəlif yerlərə sürgün edilməsi əsasən 30-cu illərin ortalarından başlayıb. 1937-ci ildə daha çox ailə sürgünə məruz qalıb. 30-40-cı illərdə Naxçıvan MSSR-in Ordubad rayonundan 67 ailə, Culfa rayonundan 107 ailə, Şahbuz rayonundan 47 ailə, Nəraşen rayonundan (indiki Şərur və Sədərək ərazilərindən) 110 ailə, Naxçıvan rayonu və Naxçıvan şəhərindən 178 ailə (cəmi 509 ailə) Qazaxistan və Sibiro sürgün olunmuşlar.¹⁵ Tədqiqatçı-polkovnik S.Sadiqov apardığı araşdırılmalara əsaslanaraq qeyd edir ki, təkçə indiki Şərur və Sədərək rayonlarından sürgün olunan ailələrin sayı 550-dən çox olmuşdur.¹⁶ Ümumiyyətlə, Naxçıvan MSSR-dən 957 ailə sürgün olunmuşdur.¹⁷ Bu adamların sürgün hayatı, acı tələbəri həmin hadisələrin bilavasitə iştirakçısı olmuş şair Cavad Cavadlıının «Sürgün» əsərində və başqa məqalələrində hərtərəfli verilmişdir.¹⁸

1937-ci il avqustun 5-dən 15-dək Naxçıvan Muxtar Respublikasında NKVD orqanları tərəfindən antisovet elementlərin aradan götürülməsi üçün xüsusi əməliyyat keçirilmiş və nəticədə 9559 nəfər tutulmuşdur. Tutulanlardan bəziləri güllələnmiş, bir qismi mühakimə olunmuş, digərləri isə sürgünə göndərilmişdir.

Siyasi mühacirət 20-30-cu illər tariximizin mühüm şahidələrindəndir. Bu illərdə minlərlə adam siyasi motivlər, müxtəlif səbablar üzündən xaricə getməyə məcbur olmuşdu. 1930-cu ilin mart ayında hamkəndlilərinin kütləvi şəkildə amansızcasına güllələnməsinin canlı şahidi olan Şahbuz rayonunun Keçili kəndinin 19 nəfər sakini İrana mühacirət etmişdir. Belə mühacirətlər başqa kəndlərdə də olmuşdur.

Göründüyü kimi, repressiyam həyata keçirmək üçün tətbiq olunan müxtəlif formalar — güllələnmələr, kütləvi həbslər, sürgünlər, qoçarmaq siyahısına daxil etmələr, səs hüquqlarından məhrum etmələr, mühacirətə getmək və b. — əhalidə kütləvi qorxu hissi yaratmış, inamsızlıq doğurmuş və insanların mənəviyyatına pis təsir etmişdir.

ƏDƏBİYYAT

1. «Вопросы истории» jurn., 1991, № 4-5, s.161.
2. Azərbaycan tarixi. Yeddi cildlə. c.6. Bakı, 2000, s. 385-386.
3. Qaffarov T. Azərbaycan tarixi (1920-1991). Bakı, 1999, s. 77.
4. «Azərbaycan» qəzeti, 2003, 10 aprel.
5. Aşkerov-Kentepelinский А. Трагедия Азербайджана. «Хезар» jurn., 1990, № 3, s.19.
6. «Azərbaycan» qəzeti, 2003, 10 aprel.
7. «Xalq qəzeti», 2000, 30 dekabr.
8. Naxçıvan MR MDA, f. 314, siy. 1, iş 44, vor. 16.

AMEA Naxçıvan Bölümünün «Xəbərləri», 2006, №2

9. Zeynaloglu S. Tarixin qan yaddası. Bakı, 2001, s. 34-35.
10. Siyasi Partiyalar və İctimai Həmkənlər Mərkəzi Dövlət Arxiv, f. 1, siy. 1, iş 613, var. 76.
11. Naxçıvan MR MDA, f. 314, siy. 1, iş 101, var. 61, 63, 68; iş 81, var. 16, 18.
12. Yenə orada, f. 40, siy. 3, iş 3, var. 28-33, 59-77.
13. Yenə orada, var. 82-85.
14. «Şəhər qarısı» qazeti, 1991, 10 yanvar.
15. Zeynaloglu S. Göstərilən əzəri, s. 306-356.
16. Yenə orada, s. 356.
17. Yenə orada, s. 299.
18. Bax: C.Cavadlı. Sürgün. Bakı 1996; uşaq opin. Qazaxistana sürgün edilmiş müləllimlər. «Azərbaycan müslimləri» qazeti, 1991, 7, 9 avqust.

İsmail Gadjiev

**ПОЛИТИЧЕСКИЕ РЕПРЕССИИ В НАХЧЫВАНСКОЙ
АВТОНОМНОЙ РЕСПУБЛИКЕ**

В статье описываются репрессивные процессы и их тяжелые последствия, трагедии в Нахчыванской Автономной Республике в 20-30-х прошлого столетия. Обосновываясь на архивных материалах, фактах демонстрируются, что в бывшем Советском Союзе, а также в Азербайджане и в его неотделимой части Нахчыванской Автономной Республике органы власти и армяне, пролезшие в эти органы, используя самые дикие методы застрелили, арестовали, выслали, лишили от права голоса азербайджанцев и вынудили их покинуть родину как переселенец. Все это оказывало отрицательное влияние на жизнь, деятельность и моральное состояние нахчыванцев.